

Ik öncə qeyd etmək lazımdır ki, Şəhidlərin və Qazılərin statusunu, onlara verilən güzəştərin, xidmətlərin, habelə döyüslərdə yaralanaraq bu və ya digər dərəcədə amək qabiliyyətini itirən hərbçilərin əlil olaraq qəbul edilib, qiyametləndirilməsində bəzi məqamlarla düzəlişlər edilməsi zəruridir.

(Əvvəl ötən sayımızda)

Bəs biz erməni məsələsinin həll etməliyik?

Biz erməni məsələsinin həll etdirilməsi haqqında düşündükde, bunu ermənilərin təkcə Azerbaycan torpaqlarından deyil, ümumiyyətə bənən bütün Turan erazisindən temizlənməsi kontraktidən təhlil edərək qiyametləndirməliyik.

Ele bələlər, xəstəliklər var ki, onları müeyyen əsullarla, domamlar vasitəsilə sağlamlıq, neytrallığından möm-kündür. İnsan adlanan varlıqla möv-cud uşa biləcək bir eybəcer, menfi xüsusiyyətlər biləldən mövcudur və bu xüsusiyyətlərlə onlarda verdilər halında deyil, onların genetik xüsusiyyətlərindən irəl gelir. Əsl bəla da həm onları özərlər, həm da onları torpaqlarına buraxıb, onları himayə edən millətlər üçün onların məhz bəhə xüsusiyyətidir. Üstəlik dənizdə, ermənilər və onlar kimilərdən başqa millətlərə qarşı sui-sifatlı etmək istəyən güclü dövlətlər hə-miə klub, indi de var, yaqın gelecekdə da bə viyyəzet dayışmayacaq.

Yaranışanın bəri vətəni, dövləti ol-mayıb başqa xalqların milli erazilərinə şəhərin ermənilər, həmisi bu menfi xüsusiyyətlərindən irəl gələn emilənlər na-ticasında meskunlaşdıqları yerlərdən qovulmuşdur. Yeni güclü dövlətlərin öz məqsədlərindən görə ermənilərən daim istifadə etməsi, ermənilər zaman-zaman faciələri üzəngəsli, hem de onla-ra yaxşı münasibət göstərməş millətlər-lə qarşı cinayet törətməsinə labüb eden ikinci sebəbdər. Bunu Ovanes Tumanyan da təessüf hiss iki etiraf edərək yazır: «Bütün dünyada en bedbəxt təyaf-yiq. Cünti siyasi cehətdən heç vaxt müstəqil olub bildim. Həməni özümüz-dən vasitə, qadınlarımızdan fahişə kimi istifadə edirəm». Buna söz yoxdur ki, başqa millətlər kimi ermənilərindən ha-masının genetik xüsusiyyətləri vahid tərkibdə ibaret idil. Bunu ermənilərin tarix boyu başqa millətlərin erazisində yaşayaraq, bir çox hallarda onlara qo-humlu münasibətlərindən olmasi faktı da səbub edir.

Ermənilər başqa xalqlarla dinc ya-nası yaşamamaq, qaynarlıq-qarışmağa qoymanın üçüncü esas amil isə onlarda-dan daim başqa, xüsusi qonşu xalqla-raq rəqibləşməli hissə asılıyan, ya-radan kilsənin mövcudluğunu, sonra isə dündəyə, xüsusi Avropanadı dövlətlərde siyasi partiyaların cəmiyyətde ro-lunun artmasına sonra, birbaşa kilsənin himayədarlığı ilə eslinde terrorçu təşkilat olan ONÇAQ (1886), Daşnak-



sınız ki, təbətted heç bir proses iz qoy-madan baş vermir. Öğər siz Məvəs Xorenasının təsvir etdiyi "Böyük Ermenistan" mövcud olması təsdiq edir-sinzə, onda mənə Ermenistan erazi-sində bunu təsdiq edən heç olmasa bir arxeoloji obyekti göstərin.

Biz bütün millətlərə qarşı münasibətlərde bu günün realilləri ilə beraber tarixin dərslerini de unutmadı, hökmən bunları nəzəre almaqla onlara münasibəllərimizi qurmuylıq. Bu, xüsusilə ermənilərə həm de farslara aididir. Türkiye təklifi İstanbulu alana qədər yunanlar erməniləri, hətta onların tacifatını şəhərin handəvərən buraxmadıqları halda, türkələr İstanbulu al-diqtan sonra erməniləri digər vilayətlərden getirib İstanbulda yerləşdirmiş, böyük və qiyametli alban kilsələrini ermənilərə bağışlaşdırıb, onlara bir sər-mühüm güzəştlər vermİŞLƏR. Bütün bunlara baxmayaq, Birinci Dünya

Na müharibə, na da mübarizə bitməyib!

**Qələbəni bizo bəxş edənlərə
olan borcumuzun bir hissəsini
də olsa qaytarmaqla, yeni
qəhrəmanlar yetişdirməliyik**

sütün (1890) kimi siyasi partiyaların yaradılması və bu gün de mövcudluğundur. Erməni kilsəsi özü belə yaradıldı-nan dən meqsəd yaradılmış. O yaradıldı-gündən dini fealiyyət deyil, dən pərəsi altında siyasi fealiyyət deyil, bu siyasi meqsədləri hə-yata keçirək üçün da terror əsili erməni kilsəsinin esas vasitələrindən biri olub.

Siyasi sistemən yaranaraq siyasi par-tiyalar cəmiyyətedən az çox ehemiyətli rol oynamasıq başlıqdır isə, erməni kilsəsi siyasi partiya adı ilə ONÇAQ və Daşnak sütün terror təşkilatlarını yara-daraq, özü hədise və proseslərin arxa planında duraraq, bu "partiyaların" eli-ndə, onları terror və qanlı toqquşmalarla tehdil etmək hadisələri görə qırın-medən rehberlik edir. Məsələn, erməni kilsəsinin 1886-ci ilde yaradıldığı ONÇAQ partiyasının programında deyil: "Təhlükə, təşviq, terror, dağıdıcı təşkilatlar yaratmaq əsurlarından istifade etmək hər hansı bir şəraitde türk-lər və kürdərələr öldürmek" ("Xristorroma" jurnalı, № 10, iyun, 1895, seh.86).

Hətta 1918-20-ci il arası Azerbaycan torpaqlarında erməni dö-vəleti qurulduğundan sonra bele, erməni kilsəsi neinkı erməni partiyaları, terror təşkilatları, habelə erməni dövləti de arxa planda dərəcədə idir. Erməni kilsəsi yaradıldıqdan sonra, o vaxta qə-

raçı xalqı başqa millətlərin torpaqlarında daimi məskunlaşdırıb, məqsədli-ri həkimlərdən kilsələr tikmək üçün icazə almış, ya da mağlub edilmiş xalqlara məxsus olan kilsələrin onlara verilə-masına nail olaraq, onları özərləri kimi istifadə edərək, kilsə etrafında erməni-lər məskunlaşdırıb və təşkilatlaşdırı-mışdır. Bu vaxta qədər ermənilər qar-çı heyati sürdüyüñ erməni seyyahı S.Lexasi belə tesviir edir: "Moldavliyanın Qafqaz cəbhəsində rusların tərəfində döyülmüş, türkələr yaşayış, məntəqə-lərinə qarət edərək yandırılmış, öz milyon-na yaxın türk qətəl yetirmişlər. Öğər biz bu gün bütün axırları aqə bilsek, onda bu tarixi yalanına ("erməni geno-sidi" yalanına - mülliət) görə ermənilər bütün dünyaya səpələnmişik". (S.Lexasi "Yol qeydəri". Şərq edəbiyyatı. Moskva, 1965).

Bu, həm de ermənilərin heç vaxt dövləti olmadığını delət edir. Ermənilərin 1918-ci il qədər heç vaxt dövləti olmadığını bir çox erməni məşhurların, alımları da etraf etmişlər. Məsələn, erməni tarixçisi Aykazyan yazır: "İlk erməni süləsəli tarix şəxsiyyətlər olma-yıb, nağıllardan götürülen uydurma şəxsiyyətlər. (Bunları uydur-an mülliət) Məvəs Xorena siyasi beşinci esrər, yedinci esrər yaşaması təsakxtar tarixçidir". (Erməni tarixi. Paris, 1919).

Bunu Ayvazyan da akademik B.Piotrovski haqqında xatirələrindən yazırmış: "Bəzən ləp elmi esasla təsdiq edir. Ayvazyan yazır: "Akademik B.Piotrovski mənə dedi ki, siz qəloq olaraq bili-rə

Müharibəsində ermənilər türkələr xəya-nat edərək Türkiyədə üç milyon yaxın türk qətəl yetirmiş, qardaş ölkənin düşmənələri tərəfinə keçərək, öz vətonu-ni müdafiə edən Türkstanın qurulmasına qarşı vuruşmuşlar. Bunu ABŞ-in keçmiş prezidenti R.Reyganın gösterisi ilə "erməni genosidi" məsələsindən əlaqədar

Avrupa və Osmanlı dövlətin axıvırlarında tədqiqatın nticələri haqqında danışar-kan R.Reyganın köməkçi olmuş Bryus Feysi belə izah edir: "Bizim ted-qıqlar göstərdi ki, "erməni genosidi" erməni tarixçilərinin yurtdışıdır. Bü-tün mili azlıqlar, o cümlədən ermənilər, Osmanlı dövlətində yüksək vəzifələ-tutmuşdur. Birinci dünya müharibəsin-de ermənilər vətəne xəyanət edərək Qafqaz cəbhəsində rusların tərəfində döyülmüş, türkələr yaşayış, məntəqə-lərinə qarət edərək yandırılmış, öz milyon-na yaxın türk qətəl yetirmişlər. Öğər biz bu gün bütün axırları aqə bilsek, onda bu tarixi yalanına ("erməni geno-sidi" yalanına - mülliət) görə ermənilər bütün dünyaya qarşısında, xüsusi türk-lər qarşısında üzr istəməli olacaqlar".

Ermənilər isə bu qədər türk-iyəllərə qarşı "genosid" iddiası sūrmak-le kifayətlenmeyərək, üstəlik Türkiyəye qarşı arazi iddiaları irəl sümkedür. Bündən başqa 1820-ci ilənən Rusiyanın işğal etdiyi Azerbaycan erazisindən rusların yerləşdirdikləri ermənilər ikiyüz il erzində Rusiyanın bilavasitə kōməyi və himayədarlığı ilə Azerbay-can türkələrinin qırınları mürz qoymaq-la barər, torpaqlarımızda Ermenistan dövləti yaradaraq digər torpaqlarımıza da iddia edir.

(Ardi var)

Şapur QASIMI